

İş saatı yenice başlamıştı. Telefon zəng çaldı. Artıq adət etmişdim. Bilirdim ki, yənə də odur. Ən azı 30 il olar ki, hər səhər işə çatanda bu zəng çalınır. İndi də telefon səsləndi. Dəstəyi qaldırdım. Xəttin o biri bəşindən həmin o tanış səs geldi:

- Sabahınız xeyir. Mən sizin daimi oxucunuzam...

Və beləcə həmişə dediyi sözləri təkrar etdi. Öncə qəzetimizdəki orfoqrafiya sehvlərini, əslub xətlərini bir-bir sadaladı. Sonra ürəyincə olan yazıldan danışdı, onların müəllifi-nə təşəkkürünü bildirdi...

Mən uzun illərdən bəri hər səhər bu diqqəti bize ayıran oxucunun nə adını biliram, nə də Bakının hansı səmtində yaşadığını. Amma yüz faiz əminəm ki, bu insan əqidəli kommunist və məmər olub. Aradan ötən il-

dəyim, nəzir-niyaz paylayaydım, Nuhdan qalma maşını hədiyyə kimi Dairə Seçki Məntəqəsinin qarşı-sında aparıb saxlayaydım. Son illər-də çıxmış şeir kitablarından mənə canı - dildən dəstək verənlərin, maliyyə yardımını göstərənlərin xeyrinə imtiyad edəydim.

Bir sözlə, hər cür havaya oynayıb, hər cür sıfətə düşüb namizədliyimi irəli sürəydim. Və birmənalı olaraq ölkə KİV-lrinə bəyanat verəydim:

- Mən Millət Vəkili Olmaq İstəyirəm!

Bu bəyanatdan sonra üstümə yü-yürən jurnalistlər, qulağıma tarəf əyilən insanlara imkan vermədən birmənalı şəkildə onlardan soruşay-dım:

- Niye də olmayım? Mənim millət vəkili olmaq üçün nəyim çatmır?

Mən də deputat olmaq istəyirəm

İnsan hüquq və azadlığını özəl istəyə çevirənlərə

lər nə onun içindəki əqidəyə, nə də məmərlüguna toxuna bilməyib. Bu insan öz içini qoruyub saxlayıb. Çünkü yaxşı yazıya görə, təşəkkür-nü bildirəndə də onu o qədər səmimi və amiranə dilə gətirir ki, özünün ideal məmərlügünü gizlədə bilmir...

Artıq bir aya yaxındır ki, səhərlər o zəng çalınır. Bilmirəm oxucumuzu başına nə iş gəlib. Allah ölüm-dən-itimdən qorusun. Gərgin za-manlardı, problemlər başdan aşır. Oğul atanı, ata oğulu ya televizorda görür, ya da telefonla arayır. Demək olar ki, çoxlu ölçülər, çoxlu mental dəyərlər ya itib, ya da gülüş obyekti-ne çevrilir. Bax, belə bir vaxtda o cür tələbkar, diqqətci oxucunu itirmək, ondan ayrı düşmək heç ürə-yimcə deyil. Yenə deyirəm, onun kimliyi, cəmiyyətdəki mövqeyi mə-nim üçün heç bir əhəmiyyət kəsb etmir. Sadəcə onun prinsipləri və bir də məni öz diqtəsi altında saxlayan zaman hökmü, yəni hər səhər eyni vaxtda zəng vurması məndə həm vərdişə, həm də bir xüsusi marağa çevrilmişdi. Hətta bazar günləri ürə-yimdən keçirdi ki, həmin oxucu ev telefonuma zəng çalıb münasibətini bildirsin. Axı indi biz diqqətin, müna-sibətin kasadığını yaşayırıq...

Son günlər ölkənin siyasi həyatı sükünatdən hərəkətə keçən bütöv bir varlığı xatırladır. Hara baxırsansa qruplaşan, piçildəşən, əlində qələm-dəftər qapılar döyen, vədlər verən, bir sözlə, qaynaşan insanları görür-sən. Sizə təccübülü gəlməsin, bu gözənlənilən seçkinin gözəl görünən tərəfdi, yəni görüntüləridi. Sadəcə oturub onu müşahidə etməklə insan psixologiyası, insan davranışı, insan əxlaqi barəsində mükəmməl bir yazı qoymaq olar ortaya. Amma indi bu mövzuda o qədər yazırlar ki, hansının mükəmməl, hansının da onun əksi olduğunu nə deməyə, nə də yazmağa vaxt qalmır, həvəs olmur.

Mətbuatda çap olunmuş və çap olunmaqdə da davam etdirilən nam-i-zədlərin siyahılara baxıram. Tanidığım və tanımadığım isimlər və simalar. Bu insanların hamısı millətin, o cümlədən də mənim də vəkilim olmaq iddiasındadırlar. Layiqilərə, millətin sevgisini və saygılarını qaza-nanlıra heç bir etirazım yoxdu. Amma bütövlükde siyahıñ gözdən keçi-rəndən sonra əvvəlcə ellərimi dizi-mə, sonra başıma çırpdım.

Həqiqətən təəssüfləndim. Təəssüfləndim ki, dost-tanışı, qohum-əqrəbəni gərək səfərbər edəydim, qapı-qapı düşəydim, ocaqlara-pirlərə ge-

Əger qaçqın deyirsiniz mən (rəhmətlik Vahid Əlifoğlu demişkən, ölkənin ən bərk qaçan və bir nömrəli qaçqını - Ə.M.) Əger müharibə iştirakçısı deyirsiniz, mən! Əger evsiz-eşiksiz deyirsinzsə, mən! Əger bölgə səhbət-leri edirsinzsə, coğrafi baxımdan bağlılığı olan mən! Əger yazı-pozu deyirsiniz, qələmi-kitabi olan mən! Əger gecəqondu səhbəti edirsinzsə, o də məndə! Ən vacibi ermənilər-le danışmaq, qarşılaşmaq səhbəti varsa, onların dilini bilən də mən!!!

Butun bu saydıqlarım və sayma-diqlarım mənə əsas verir ki, rahatca millətimi (evimi-əşiyimi, qohum-əqrəbəmi, dost-tanışımı, yaradılığımı, dolanışığımı, bir sözə özümü - Ə.M.) parlamentdə təmsil edim. Əger bu şərtlər keçərli deyilsə, onda siyahıda adını oxuduğum qələm dostları, iş adamları, siyaset xəstələri və başqa-ları hansı üstün cəhətlərinə görə na-mizədliklərini veriblər, onu zəhmət olmasa açıqlasınlar. Sadəcə mən Kommunist Partiyasının üzvü olmuşam, bu gün isə heç bir partiyada təmsil olunmadan qələmimin və ailə-min partiya mənşələrini qoruyram. Lazım gəlsə, seçilmək xatirinə bu məsələyə evdə, ailədə geniş mü-zakirə açmadan baxa bilərəm. Sadəcə millət vəkili olmaq hər bir vətəndaş kimi mənim də haqqımdı Eh, bir də ki, utanmasan oynamaga nə var ki?!

Doğrudan da zarafatı qoyaq bir kənara, özünü millətin vəkili kimi görmək istəyən və hətta artıq təsəvvür edən adları, şəkilləri qəzetləri bə-zəyən insanlara, ən çox da tanadığım insanlara baxanda namizədliyimi vermədiyim üçün çox üzülürəm. Az qalıram gedib oturam parlamentin pillekənlərində! Şəkil əla alınar!!!

İndi diqqətin, səmimiyyətin və ən vacibi insanlığın qıtlığından bir mə-qamda qarın qardaşdan, əl çırkı sa-yılan pul, vəzifə qohumdan irəlid, vacibdi. Bu zərurət gödəniyyətin mə-dəniyyətə üstün gəlməsinin birinci şərtidi. Görünür hər səhər redaksi-yamıza telefon açan daimi oxucumuz gödəniyyətin üstün gelmesinə imkan verməyib. Amma layiq olma-diği halda el-obanın gülünc yerinə, arvadın, qaynananın qapazaltısına çevrilənlər millət vəkili olmaq iddiasına düşüblər. Ümid edirlər ki, bulanıq suda baliq tutmaq daha asan-dı. Amma unudurlar ki, sular hər gün durulur...

Bax belə...

Əbülfət MƏDƏTOĞLU